



## ATIN DASTANI

**Hamlet İsaxanlı**

*Əvvəli jurnalın 429-cu (iyun 2023-cü il) nömrəsində*

**Ədəbiyyat və mifologiyada at. Şərqi aləmi**



N. Gəncəvi'nin "Xəmsə" əlyazmasında rəssam Sultan Məhəmməd tərəfindən çəkilmiş Məhəmməd peyğəmbərin Meracının təsviri. 16-ci əsr.  
British Library

İslam inancına görə Buraq adlı ilahi at Məhəmməd peyğəmbəri bir an içində Məkkədən Qüdsə, əl-Əqsə məscidinə gətirmiş, oradan isə səmaya qaldırıb peyğəmbərlərə görüşə və sonda Allahın hüzuruna aparmışdır. Məkkədən Qüdsə bu yolçuluq "İsra", əl-Əqsadan başlanan səma yolçuluğu (göyə və yerə) isə "Merac" adlanır. "Buraq" sözü işıqsاقان, şimşək, ildirim kimi şərh edilir. Quranda Buraq bərədə söz deyilmir, ona hədislərdə rast gəlinir. Buxarı'nın sahih hədis kitabında Buraq eşşəkdən böyük, qatırdan kiçik ağ rəngli məxluq kimi təqdim olunur. Digər hədislərdə "gözəl sıfətli Buraq" ifadəsi işlənilir. Görünür ki, bu səbəbdən hədislərdə olmasa da, mifologiya və sənətdə Buraq başı insan, bədəni at olan ilahi məxluq kimi təsvir olunur.

Quran atı and ünvanı kimi, sanki bir müqəddəslik rəmzi kimi təqdim edir: "Bismillahir-rəhmanir-rəhim! And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara; And olsun (dirnaqları ilə daşdan) qışılıcm qoparan atlara; And olsun sübh çığı hücum edən atlara; And olsun o vaxt (və ya: o yerdə) tozduman qopardan atlara; Sonra da onurla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara

ki, İnsan öz Rəbbinə qarşı çox nankordur. Və o özü də buna şahiddir...." (*Əl-Adiyat /Qaçan atlar surəsi: 100: 1-7*).

Firdovsi'nin məşhur "Şah-namə"sinin böyük qəhrəmanı Rüstəm'in həyatında qızılğül rəngli, güclü, ağıllı və çox sadiq atı Rəxs mühüm yer tutur.

Nizami'nin lirik sevgi das-tarı olan "Xosrov və Şirin" əsərində Qafqaz hökmdarı Məhin Banu xanımın Şəbdiz adlı qara rəngli, ildirim sürətli atından bəhs edilir.



Buraq-in təsvir edildiyi 17-ci əsrə aid miniatür

Axurunda elə bir at vardır ki,  
Qaçanda külək onun tozuna çatmaz.  
Filosofların xəyalını ötüb keçibdir,  
Ördək kimi sudan, firtinadan qorxmaz.  
Bir çımxırmaqla günəşə doğru çapanda  
Fələyi yeddi meydan [mənzil] geridə qoyar.  
Dağa çapən zaman dirnəqi dəmir kimi olur,  
Dənizi yaranda quyruğu bambuq çubuğu olur,  
Zəmənə gərdiqli, xəyal yeriqli,  
Gecə kimi sayıq, səhər kimi ayıqdır.  
O gecə rəngli atının adını Şəbdiz qoyub,  
Ona gecə oyaq qalan bayquşdan da bərk aşiq olub.  
Həmişə bir qızıl zəncirlə  
Ayağını bağlayırlar.  
Nə Şirindən şirin bir məxluq gördüm,  
Nə də Şəbdiz kimi qara atın sorağımı eşitdim (776-784).

Şəbdizə minib gəzmək (əslində isə qaçmaq) üçün izin istəyən Şirin'ə Məhin Banu'nun cavabı daha bir dəfə onun Şəbdizi necə qiymətləndirdiyini göstərir: "Atın əvəzinə məndən yüz məlk istə" (1066). Məhin Banu, görünür ki, at sevdalısı imiş. Şirin'in arxasınca gedəcək adama Şəbdizə oxşar bir atı – Gülgünü təklif edir.

Çünki Şəbdizlə heç kəs ayaqlaşa bilməz,  
Bu Gülgündən başqa, əgər büdrək olmasa (1498).

Vətənə qayıdan Şirin Şəbdizi Xosrov üçün saxlayıb, Gülgünə minir:

Şirin Gülgünü yahərlayən kimi  
Qaçışda çərxi-fələyi geridə qoydu (1530).

## “Kitabi - Dədə Qorqud”da at

Həyatın obrazlı vəsi, ortaq yaddaşın sözlü məhsulu, sözlü ədəbiyyatın iri növü olan dastanlarda insanın ən yaxın dostu kimi ata geniş, bir sıra hallarda əfsanəvi yer verilmişdir. Orta Asiya və orun ətrafi türk xalqlarının məşhur “Alpamus” dastanının baş qəhrəmanı Alpamus’ın atı Bayşubar (Şubar, Çubar) qanadlıdır, uçur və insan kimi danışır. Anadolu türklərinin dastan qəhrəmanı, əsli ərəb olub türklər arasında şöhrətlənmiş Battal Qazi’nin atı Askar da insan kimi danışır, havada uçur, sahibini qoruyur. Başqırdların “Ural Batur” dastanının qəhrəmanı “atəşə qarşı atəş, suya qarşı su” olan Ağboz ata sahibdir. O, öz atının belində əjdaha, cin və divlərə qalib gəlir. (*Конь в культурах тюркоязычных племен Центральной Азии в эпоху средневековья. Новосибирск: Наука. Сибирское отделение, 1990.*)

“Kitabi-Dədə Qorqud” Azərbaycan türklərinin və ümumiyyətlə, oğuz-türklərinin, geniş türk dünyasının böyük qəhrəmanlıq və mənəviyyat dastanıdır. İnsana, elə, vətənə, ənənəyə sadıqlik nümayiş etdirən bu kitab sevgi, gözəllik və ləyaqətlə, poeziya və hikmətlə doludur. Dastan qəhrəmanlarının keçirdikləri sevinc və kədər, vüsal və həsrət hissəleri, onlara xas olan ciddilik və yumor necə də gözəldir, təsiredicidir. Bu kitab gerçək igidlik, gerçək həyat dastanıdır, qəhrəmanlar qeyri-adi əzm və güc göstərir, qalib gəlir, aldanır, yaralanır, əsir düşür, qəhrəman kimi ölürlər. Bu kitab gerçəkliyin yanında hərdən əfsanələr də yer verir, lakin əfsanəni uzağa aparmır, gerçək həyata, gerçək məkana bağlayır. Dastandakı hadisələr məkan baxımından, bugünkü coğrafi terminlərlə desək, Azərbaycan, Qafqaz və Şərqi Anadoluda cərəyan edir. “Kitabi-Dədə Qorqud”un yazılılığı dil Azərbaycan türkcəsidir; Qədimdə və ilkin orta əsrlərdə Şərqi Anadolu türkcəsinin Azərbaycan türkcəsi ilə eyni olduğu və ya Azərbaycan türkcəsinə çox yaxın olduğu düşünülür. “Kitabi-Dədə Qorqud”da oğuzlarin xarı, dövlət başçısı Bayandır (Bayandur) xandır. Mahmud Qaşqarı Bayandurları ən güclü oğuz tayfalarından biri hesab edir. Bayandurlar Ağqoyunluların əcdadları sayılırlar; tarixçilər Uzun Hasanın uzaq əcdadlarının adlarını çəkirlər, bu adlar “Kitabi-Dədə Qorqud” qəhrəmanları ilə səsləşirlər (Х.Г. Короглы, А.М. Набиев. Азербайджанский героический эпос. Баку, «Язычы», 1996).

Dastandakı hadisələrin baş verdiyi zamanı müəyyən etmək daha ağır məsələdir. Əslində, bu hadisələr xeyli müxtəlif zamanlarda baş vermişdir. Siyasi tarixi və dil tarixini cəlb etmək də bu məsələyə tam aydınlıq gətirmir. Dastan, orun mifoloji tərəflərini də nəzərə almaqla, sanki ən qədim dövrlərdən 15-ci əsərə qədər böyük bir zaman aralığını əhatə edir. Lakin, yazıya alınma baxımından məsələ o qədər uzun aralığa baxmağı tələb etmir, burada əsasən dil tarixi, qismən də siyasi tarix öz sözünü deyir – ən ağlabatan zaman 15-ci əsr və ya ona çox yaxın dövrdür.

\* \* \*

Kitabi-Dədə Qorquddan hamı – xan və bəylər, yeniyetmə, gənc və yaşlılar, qızlar, ana və gəlinlər, elə oğuzların böyük hikmət sahibi, peyğəmbəri Dədə Qorqud özü də at minir, at çapır, ata xüsusi maraq göstərir. Bu möhtəşəm dastan bir-birindən maraqlı cürbəcür insanları, qəhrəmanları, qız və oğlanlarla yanaşı, müxtəlif cins atlarla, öz adı olan, sahibi ilə bütövləşən, sahibinin qəhrəmanlığına ortaqlı olan atlarla zəngindir. Qəhrəman Bəkil ov zamanı “nə yay qurardı, nə ox atardı”, heç kimin bacarmadığı bir fənd işlədərdi – “Həmən yayı biliyindən çıxarardı, buğanın-sığının boynuna atardı, çəkib turğuzardı. Ariq olsa, qulağını dələrdi, ovda bəlli olsun deyə. Amma kök olsa, boğazlardı”. “Qazan bəy dedi: *Bu hünər atınmadır, ərinmidir? Xanım, ərindir dedilər! Xan dedi: Yox, at işləməsə ər öyünməz. Hünər atındır.*

Bu məharətə görə Bəkili deyil, onun atını təriflədiyinə görə Bəkil "Xana küsdü".

Atların böyük hissəsi öz rəngi ilə seçilmiş və ad almışlar. Qəhrəmanlar Qonur at, Qaracıq at, Ağ-boz at, Boz ayğır, Qara ayğır, Qara yallı at, Al ayğır, Alaca at, Doru ayğır, Qaragöz at kimi rəngbərəng sevimli atlara minirlər.

**Qeyd.** Qədimdə və orta əsrlərdə boz və qızılı-qırmızı rəngli atlar ən qiymətli, bahalı atlar sayılmışlar. Yeni dövrde boz atlar bir qədər dəbdən düşmüş kimidir (nisbətən zəif sağlıqlı sayılırlar). Ağ rəngli atlar işqli, xoşbəxtlik gətirən, kübar atlar kimi sevilmişlər. "Ağ atlı oğlan" adlı Azərbaycan nağılı xüsusi ağ paltar geyinmiş, masqa taxmış və ağ at minmiş Nərbala adlı oğlanın ığidliyindən, müxtəlif arzuları yerinə yetirmə gücündən bəhs edir. Bu, ümidişiz vəziyyətə düşən insanlar arasında "Ağ atlı oğlan gəlib xilas edəydi" ifadəsinin yaranmasına səbəb olub.

İslam dünyasına daxil olan oğuzların ərəblərlə tanış olmaları, qarşılıqlı faydalı ticari işbirliyinə girmələri təbii idi. Sonralar bütün dünyada məşhur olan ərəb atları yaxşı tanıyan oğuzların diqqətini, təbii ki, çox cəlb etməli idi. Ərəblər arasında həm oturaq, həm köçəri həyat keçirənlər vardi. Ərəb ümumi ad idi, Bədəvi isə köçəri ərəblərə deyilirdi. Bu baxımdan Bədəvi at köçəri ərəblərin atı idi, Ərəb atı isə, mümkünki, kənd və şəhər əhalisine məxsus at olmuşdur. O dövrdəki bu iki at cinsi arasında ciddi bir fərq vardımı? – bunu demək çətindir. Dədəm Qorqud qəhrəmanları ərəb atı və bədəvi atı sevirdilər. Dirse xanın arvadı öz bədəvi atına minir. Qızmuş buğa üzərində qələbə çalan on beş yaşı ığidə Buğac adı qoyan Dədə Qorqud ona hədiyyə olaraq "Boynu uzun Bədəvi at ver, qoy minsin, hünərlidir" deyir. Doğrudan da, ərəb (bədəvi) atlarının boynu nazik və uzun olur.

Bədəvi at "Kitabi-Dədə Qorqud"da ən çox tərif olunan at cinslərindən biri, gərək ki, birincisidir. "Türkmən Səhra" nüsxəsindən bir neçə ifadə ilə kifayətlənilərəm. "Sunubəni (uzun-uzun) səyitməyə, dönübəni qayıtmaga mərd iyidin altında savaş günü bədəvi gərək". Əlbəttə, ığidin özü də hünər sahibi olmalıdır; "qənimini at belindən qara yerə düşürməyə mərd ığidin qollarında qüvvət gərək". Bədəvi atlara nələr deyilmir?! "Bədəvi atlar yola girsə, yoldan qalmaz", "qısqa (qısa) belli, dar arxalı, dəyirmicə sarğılı, soyu bəlli, qız birçəkli, alma gözlü, maral ənsəli (peysərli), səmən (yasəmən ciçəyi) kəkilli, mexməl (maxmər) tüklü, təsmə (dəri ip) boyunlu, gen kökslü, gen satanlı (iki ayağın arası gen), dik qulaqlı, aşuğu uzun (ayaqdakı aşiq sümüyü uzun), soy dırnaq, dik baxıncaq, qolarına (yəhər qayış bağı, tapqır) dopdolu bədəvilər". At tərifləyən "alma gözlü, qız birçəkli" ifadəsi digər böyük dastan olan "Koroğlu"dan yaxşı məlumudur! Əlbəttə, at büdrəməsə yaxşıdır: "Çapar gündə, kəsər gündə surçmasa, büdrəməsə ığid altına bədəvi yaxşı". Ərəblər barədə fikir söyləyəndə də bədəvi at yaddan çıxmır: "At yüksürög, özü bilgə ərab".

\* \* \*

Sevimli atın belində özünü kim sanır oğuz qəhrəmanı – yəqin ki, fövqəlgüç. Qazan xan baş qəhrəmandır, at belində məğlubedilməzdır. "Qaragöz atın belinə yatan Qazan! At üstündə oturmayıb, ayaq üstə çapan, dizi üzəngiyə yiğışmaz Qazan!", "Qonur atı çapılı üç günlük yolu bir gündə gedən Qazan". 2019-cu ildə təpişən "Günbəd" və ya "Türkmən Səhra" əlyazmasından: "Şam atlı, Şam bədəvili,... qəniminə heybətla baxanda ürek yaran (yaxan),... ayağını üzəngiyə basanda doqquz tūmən Gürcüstana ürkü salan ulu... Qazan", "Qazan qonur atı oynatdı", ajdəha ilə ağır döyüşə girdi və qalib gəldi.

"Kitabi-Dədə Qorqud"un bütün qəhrəmanları at belindədirler – "Ağ-boz atının yalısı üzərində qar durdurulan Qəflət Qoca oğlu şir Şəmsəddin", "Atı mavi qotazlı Qaragünə oğlu Qarabudaq", Bədəvi atını ağır döyüş günü üçün saxlayan və "Günü gəldi, Ağ (böyük) mey-

danda səyirdim mən" deyən Uruz, Al ayğırı "düşmən qoxusu hiss edəndə ayağını yerə döyen, tozu göye çıxaran" Bəkil. Qəhrəmanların atları adı atlar deyil, tərifli, tərifləməli atlardır: Yüyrək at, Şahbaz (şahanə) at, Qazlıq (cins) at, mavi qotazlı at, Qara yallı at... Boyu uzun Burla xatun Qazan xana "gözəl qara yallı (yalısı qara) Qazlıq atını mindin" deyir.

Oğuz qızları da at çapır, at belində özünü, ailəsini, elini qoruyur. Qanturalı evlənmək istədiyi qızı nə tələb qoyur? – "Mən Qaraciq atına minmədən, o minmiş olsun!". Gözəl Banuçıçək qəhrəman Beyrək ilə gücünü sınayır, o cümlədən at yarışına çıxır. Selcan xanım yaralanan Qanturalının köməyinə yetişir, "bir bəlük qaza şahın giren kimi kafirlərin üstünə at saldı, kafirlərin bir ucundan qırıb o biri ucuna çıxdı". Baş sərkərdə Qazan xanın xanımı Boyu uzun Burla xatun "Başının tacı Qazan gəlmədi" deyə "Qara ayğırını çəkdirib mindi, böyük qılınca qurşandı, kafirin qara bayrağını qılıncıla, yerə saldı".

Dədəm Qorqud – oğuzların başbiləni, ad qoyanı, yol göstərəni bu müdrık kişi də yaşadığı at dövrünə yad deyil, at minməyi, at seçməyi yaxşı bacarıır. Banuçıçəyi Bamsı Beyrəyə istəmək üçün elçiliyə getmək təhlükəli işdir, çünki Banuçıçəyin "adına Dali Qarcar deyilən" qardaşı var, "qız istəyəni öldürür". Məsləhət gördülər ki, Dədə Qorqud getsin. Dədə Qorqud işini ehtiyatlı tutdu: "Bayandır xanın tövəsindən iki Şahbaz yüyrək at gətirin. Bir Keçi başlı Keçər ayğırı, bir də Toğlu başlı Doru ayğırı. Birdən qaç-qov olarsa, birisini minim, o birini yedəkləyim".

\* \* \*

Dədəm Qorqud'un adını "Boz ayğırı Bamsı Beyrək" qoyduğu qəhrəmanın at ilə qardaşlığını xüsusi qeyd etmək lazımdır. Əsirlikdən qaçmaq üçün at tapmaq istəyən Bamsı Beyrək "öz dəniz qulunu Boz ayğırını" gördü. "Boz ayğır dəxi Beyrəyi görüb dayandı, iki ayağının üstündə durdu, kişnədi". Kövrəlmış Beyrək əziz atına himn oxuyur:

*Açıq-açıq meydana bənzər sənin alıncığın,  
İki şəbçirəga bənzər sənin gözciyəzin,  
Əbrişimə bənzər sənin yalıcığın,  
Qoşa qardaşa bənzər sənin qulaqcığın,  
Ətri muradına yetirər sənin arxaciğin (belin).  
At deməzəm səna, qardaş deyərəm,  
Qardaşım dam artıq!  
Başına iş gəldi, yoldaş deyərəm,  
Yoldaşım dam artıq!*

"At başını yuxarı tutdu, bir qulağını qaldırdı. Beyrəyə qarşı gəldi. Beyrək atın köksünü qucaqladı. İki gözüyü öpdü. Sığradı, mindi".

"Kitabi-Dədə Qorqud"da ata pərəstiş olduğu gün kimi aydınındır. Əlbəttə, pərəstiş edilənin bəlli ənənə və deyərlər naminə qurban gedə bilməsi də mümkünündür. O zamanlar qonaqlıq verəndə "Atdan ayğır, dəvədən buğra, qoyundan qoç" kəsərdilər, yəni at əti yeyildər. Sonrakı "Koroğlu" dövründə isə Azərbaycan, Qafqaz və Şərqi Anadoluda məskunlaşmış türklər at əti yemirdilər.

\* \* \*

Qəhrəmanın ölümü ilə onun atı öz şərəfini itirir, at da namus rəmziidir. Qazan xana xəyanət edib sağ qalmaqdansa, ona sadıq qalb ölməyi üstün tutan Beyrək "Ağ-Boz atının

quyruğunu kəsin” deyə vəsiyyət etdi. Onun vəsiyyətinə əməl edildi. Beyrəyin qanı yerdə qalmadı, Qazan xan öz dəstəsi ilə gedib düşməndən Beyrəyin qisasını aldı. Atın quyruğunu kəsmek o atın artıq vecsiz olduğunu, işe yatmadığını, heç bir igidin o atı minməyəcəyini deyirdi. Kişi öz “kişi sözü” nü tutacağını deyərkən, qətiyyətini göstərmək üçün əks halda “biğimi qırxaram” deyirdi, çünki kişinin biğini qırxması kişilikdən çıxmazı deməkdir, eləcə də qadının saçlarının kəsilməsi qəbuledilməz idi.

“Kitabi-Dədə Qorqud” dastanının, yəni o dastanın təmsil etdiyi xalqın bir pərəstiş, hətta sitayış ünvanı var: Ana! “Ana haqqı, Tanrı Haqqı!” – bu, xalqın qanunudur, ana ilahi varlıqdır, onu incitmək, ona dəymək olmaz! Ən qiymətli xəzinə, cins atlar, dəvələr, hər şey, hətta oğul və evin xatunu, gənc qızlar belə qoca ana ilə müqayisəyə gəlmirlər. Qazan xanın oğlu Uruz anasının namusunu qorumağı öz ölümündən üstün tutur. Yurdu, var-dövləti talan edilmiş, ailəsi əsir düşmüş Qazan xan bu işi görmüş düşmənə müraciət edir, onun gözüne heç nə görünmür – qoca anasından başqa, “anamı ver mana, savaşmadan geri dönüm gedim” deyir:

*Qızıl tağlı uca evlərimi gətirib durursan  
Sana kölgə olsun!  
Ağır xəzinəmi, bol axçamı gətirib durursan  
Sana xərclik olsun!  
Qırx ince belli qızla Burla xatunu gətirib durursan  
Sana yesir (əsir) olsun!  
Qırx igidli oğlum Uruzu gətirib durursan  
Qulun olsun!  
Tövələ-tövələ Şahbaz atlarını gətirib durursan  
Sana minik olsun!  
Qatar-qatar dəvələrimi gətirib durursan  
Sana yükdaşyan olsun!  
Qarıcıq anamı gətirib durursan, ay kafir,  
Anamı ver mana  
Savaşmadan – vuruşmadan qayıdayım-geri dönəyim,  
Gedəyim, bəlli bil.*

“Kitabi-Dədə Qorqud”un həm də gözəl bir at dastanı olduğu yəqindir. Balaca bir ozanlıq edib bunu deməyə, göstərməyə çalışdım. “Kitabi-Dədə Qorqud” demişkən “At ayağı iti, ozan dili çevik olur”.

### “Oğuzname”də at

Oğuz türklərin həyatı və qəhrəmanlıqlarından bəhs edən “Oğuzname”lər mövcuddur. “Kitabi-Dədə Qorqud” onlardan biridir, yəqin ki, ən möhtəşəmdir. “Oğuzname”lər türklərin qəhrəmanlıq tarixi barədə folklor əsərləridir. Görkəmli dövlət adamı, həkim və tarixçi Fazlullah Rəşidəddin’in (?1247 - 1318) qələmə aldığı sanballı “Cami et-tavarix” (Tarixlər toplusu) əsərinin tarixşünaslıqda “Oğuzname” adı ilə tanınmış hissəsi və Xivə xanı, tarixçi Əbü'lqazi Bahadır xan’ın qələmə aldığı “Şəcərei-Tərakimə” (Türkmənlərin soy kitabı) “Oğuzname”lərin günümüza gəlib çatmış nadir nümunələridir. “Oğuzname” də türklərin hörmətli hədiyyə olaraq atdan istifadə etdiklərini göstərir. Dərbənd carəsəti çətin vəziyyətdən çıxmaq, Oğuz'a tabe olmaq istədiklərini bildirmək üçün “özləri ilə hədiyyə olaraq doqquz kəhər at gətirdilər”. (*Fazlullah Rəşidəddin. Oğuzname. Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi, Bakı, 1992; s. 20*). Eynilə şamaxılılar “itaət... yolunu tutaraq doqquz kəhər at hədiyyə

göndərdilər (s. 21). Rum əyanları hər il pul, xəzinə göndərməyi öz üzərinə götürdülər. Oğuz'a və onun oğullarının hər birinə seçmə atlar bağışladılar" (s. 28-29). Oğuz onun iki sevimli atını oğurlayan Dərbənd camaatına çox hirslenib, gələn elçiləri hədələyir: sizin adamlar "mənim iki ayğırımı aparıblar,... birinin adı İrak-Kul'dur,... o birinin adı Süt Ağdır... Bu at çox qaçağan, həm də gözal idi... bu dediyim atlar qaytarılmayınca sizin heç birinizi buradan sağ-salamat buraxan deyiləm". "Oğuz bu iki ata çox öyrəşmişdi" (s. 20-21). Görünür ki, qaçağan at olaraq ərəb atı oğuzlar arasında sevilib. Çətin vəziyyətə düşmüş Əli xan izi azdırmaq üçün etibarlı adamı olan "Biqdiz Qardıçı'nu bir qaçağan ərəb atına mindirib yola saldı" (s. 56).

Uzaqdan gələnin dost və ya düşmən olmasına onun mindiyi ata görə təyin edirdilər. Buğra xan oğlu Qoru-Təkin: sinəsinə qara qotaz bağlanmış Boz atın üstündəki adam "mənimlə dostluğa and içmiş Sarı Kulbaşdır, əgər qardaşlarımlı olsayırlar, atları qara, qotazı isə ağ olardı" (s. 52). Rəmzi məna daşıyan hallarda və ya xüsusi cəza üsulu fikirləşəndə də oğuzlar atdan istifadə etmişlər. Fitnə-fəsad salmış, Buğra xanla Qoru-Təkin'i, ata ilə oğulu qarşı-qarşıya qoyan qadını beş dayçaya bağlayıb, atları qamçılaşdırıb. "Bundan sonra kim yalan danışab böhtən desə, axını belə olacaq" (s. 52-53). Oğuzların iki qolu olan Bozoklar və Uçoklar hər biri öz ləqəbi və öz damgası, yəni möhürü olan 12 boy və ya nəsildən ibarətdir (tam "Kitabi-Dədə Qorqud"da olduğu kimi). "Heç kim başqasının payını yeməsin" deyə, toyda rəmzi bir iş görülliür – iki at kəsib hər birinin ətini xüsusi 12 hissəyə bölüb, nəsillər arasında paylayırlar (s.41). Ümumiyyətlə, məclisin böyükliyündən asılı olaraq oğuzlar ziyafət üçün 9, 30, 900 dayça kəsirmişlər (s. 37, 44, 45).

At sevgisi türklerin bir neçə variantı olan "Oğuz Kağan" dastanında da qeyd olunur: "Oğuz Kağan hər zaman bir alaca ata minərdi. O bu atı pək çox sevərdi" (Ergin, Muharrem; *Oğuz Kağan Destanı. Tercüme, Metin, Sözlük*, 2-ci Baskı, Hülbe yay., Ankara 1988; s. 20).

### "Koroğlu"da at ehtirası

Azərbaycan qəhrəmanlıq dastanları arasında ikisi digərlərindən həm kəmiyyət, həm keyfiyyət baxımından böyük və qiymətlidir: "Kitabi-Dədə Qorqud" və "Koroğlu". "Kitabi Dədə Qorqud" oğuz türklerin, "Koroğlu" isə bütün türk xalqlarının dastanıdır. Hər türk xalqının öz "Koroğlu"su var (adları və süjetləri tam Azərbaycan "Koroğlu"su kimi deyil, fərqli olsa da). Hətta türklerlə qonşu olan bəzəi xalqlar da (ermənilər, gürcülər,...) öz dillərində öz "Koroğlu"larını yaratmışlar. "Kitabi-Dədə Qorqud" yaradıcı ozan dövrünün, Koroğlu isə sonraki yaradıcı aşiq dövrünün məhsuludur.

15-ci əsr ozanhığın zəifləməsi, onun 16-ci əsrde (bəlkə də 15-ci əsrde) aşıqlıqla əvəz olunması dövrüdür (ən azı Qafqaz, İran və Anadoluda). Ozanların çaldığı qopuzun yerinə üçtelli saz geldi. Azərbaycan və Anadoluda üçtelli qolça qopuz, Orta Asiya və onun şərqində ikitelli qıl qopuz çalılmışdır. Yeri gəlmışkən, qopuzun simləri at quyuğundakı sərt tüklərdən düzəldilirdi.

"Kitabi-Dədə Qorqud"un ağızda yayılması, qopuzla müşayiətdə ifa olunması o zamanlarda bitdi. Dədə Qorqud ideyaları ortadan qalxmayıb müxtəlif şəkildə var olsalar da, Dədə Qorqud dastanının özü sanki unuldu, onun yerini dəyişmiş zamana uyğun yeni dastanlar tutdu. 1815-ci ildə alman şərqsünnəsi Heinrich Friedrich von Diez (1751 - 1817) Drezdendə "Kitabi-Dədə Qorqud" əlyazmasını aşkar edib, "Basat'ın Təpəgöz'ü öldürməsi" boyunu almancaya tərcümə etdi. Bununla möhtəşəm "Kitabi-Dədə Qorqud" abidəsi canlandı, yeni həyatını yaşamağa başladı. Bununla da bu abidə sanki yazılı ədəbiyyat nümunəsinə çevrildi. "Koroğlu" dastanını bu gün də aşıqlar ifa edir, müxtəlif aşıqların söylədikləri qələmə alınlı, beləliklə, əvvəllər olduğu kimi indi də Koroğlu dastanının çox müxtəlif variantları



*"Koroğlu"* operasının tamaşası. 1937.  
Müğənni Bülbül səhnədə Koroğlu rolunda, at belində

meydandadır. Dədə Qorqud dastanı isə nə varsa odur, onu yalnız yazılı qaynaqlarda olandan oxumaq mümkündür.

Aşıqlar yeni dövrə uyğun qoşma, gəraylı, müxəmməs, bayati kimi heca vəznli poetik formaları avazla, sazin müşayiəti ilə oxumağa və dastanlar yaratmağa başladılar. Aşıqlıq baş alıb getdi. Sadə xalq arasında canlı dənişq dilində oxuyan, yazar və danışan, hikmət və yumorla dolu aşiq səhbətləri, aşiq məclisləri çox sevildi. Aşıq tərif ustasına çevrildi. "Kitabi-Dədə Qorqud"da qəhrəmanlar döyüsdə şücaət göstərməklə yanaşı, itki də verə bilirlər, Qazan xanın əsir düşən oğlu Uruz bəyi əsirlikdən azad edərkən döyüsdə "Üç yüz yigit Oğuzdan şəhid oldu" (s. 273). "Koroğlu" dastanında isə igidlər hər biri bir ordu ilə vuruşa bilir, çətin vəziyyətə düşsələr də, son anda ölümündən qurtarırlar. "Koroğlu"nu uşaq vaxtimızdan aşıqların ifasında eşitdik, sevdik, albəttə onu Məmmədhüseyn Təhmasibin tərtib etdiyi "Koroğlu" kitabından da oxuduq. "Kitabi-Dədə Qorqud"u isə yalnız kitab oxumaqla tanıdıq.

"Kitabi-Dədə Qorqud" və "Koroğlu" arasında oxşarlıq və variqlik görünəndir. Hər iki dastan döyük, hücum, müdafiə, dostluq, qardaşlıq, özünü ifadə sərbəstliyi, qadın gücü, sevgi, küsü, intiqam, comərdlik, poeziya, kef, çalıb-çağırmak kimi keyfiyyətlərlə zəngindir. "Kitabi-Dədə Qorqud" a xas olan at sevgisi "Koroğlu"da at ehtirasına, ata parəstiş fenomeninə dönür.

\* \* \*

Koroğlu qədər kimliyi, qəhrəmanlığı ata bağlı olan ikinci bir folklor qəhrəmanı, yəqin ki, yoxdur. Koroğlu və onun məşhur Qıratını bir-birindən ayrı təsəvvür etmək olmur. Qıratsız Koroğlu əsl Koroğlu deyil, qanadı qırılmış quş kimidir.

Koroğlunun atası Ali kişi Həsən xanın İlxiçisidir. Bir gün İlxiyi dərya kənarındaki otlığa aparan Ali kişi dəryadan iki at çıxdığını gördü. O atlar İlxiyadakı iki madyana, iki yetkin dişi ata yaxınlaşandan sonra qayıdır dəryaya girdilər. Ali kişi madyanları manşırladı və o



*Koroğlu heykəli.  
Müəllif: Tokay Məmmədov. Bakı*

ati oğlu Rövşənə verir. Atlar sinaqdan çıxırlar, Ali kişi oğluna "Qıratın tayı-bərabəri çaxr altında tapılmaz. Qədrini bil, onu candan əziz saxla" deyir. "İri başlı, dolu gözlü, qara birçəkli, uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağırlı" at olan Qırat Koroğlunun əsas, birinci atı, və uzun sağırlı, nazik ortalı Dürat ikinci atı olur.

**Qeyd.** Qur sözü türkçədəki Kir rəngi, Dür isə türkçədəki Doru rənglə bağlıdır. Kir ağıla az miqdarda qaranın qarışığıdır, boz və ya çal demək olar; müxtəlif açıqlıq və tündlük dərəcələri var. Doru şabalıdı-qırmızı rəngdir, parlaq və ya tünd çalarları var. Adətən doru atın ayaq, quyruq və yahı qara olur.

Ali kişi oğlunun adını "Koroğlu" qoyur, çənli-çiskinli dağ belində - Çənlibelde məskən salmasını tövsiyə edir, ona ildırım daşından (dəmirindən!) qılınc - Misri qılıncı düzəltdirir: "Nə qədər ki, sən Qıratın belindəsan, Misri qılınc da sənin belindədi, heç bir düşmən sənə bata bilməyəcək. Adını Koroğlu qoydum". Qıratsız, Misri qılıncsız, sazsız (və gözəl xanımlarsız) Koroğlu yoxdur.

\* \* \*

Geniş yayılmış "Koroğlu" dastanları arasında Azərbaycan və Türkmanistan variantları sanki daha dolğun və əhatəlidirlər. Bunun bir səbəbi aydır, Koroğlunun işlətdiyi "bizə təkə-türkmen deyərlər" açar ifadəsi aparıcı məna daşıyır. Orta Asiyadan gəlib Qafqaz, İran və Anadolu coğrafiyasını fəth edən türklərə əslində *türkman və ya türkmen* deyirdilər. Ağ-qoyunlu və Qaraqoyunlu türkmenləri böyük dövlətlər qurmuşdular. İndiki Azərbaycan türkləri, indiki türkmenlər və Anadolu (Türkiye) türkləri bir kökdən - oğuz kökündən gəlirlər, hərçənd ki, onların qıpçaq və başqa qarışıkları da var. Koroğlu dastanı sanki daha çox Azərbaycan və Şərqi Anadolu türkləri arasında şəkillənmiş və digər bölgələrə yayılmış, yayıldıqca, təbii olaraq, şəkil dəyişdirmişdir.

Türkman variantında Ali kişi və Rövşənə əvəzinə söhbət Cığalı bəy və onun kiçik oğlu Adı bəydən başlayır. Adı bəyin xanımı hamile qalır və uşağı doğmadan ölürlər. Bir müddət sonra

qədər gözlədi ki, axırdı həmin madyanlar doğdu. İki il dayları bəslədi. "Kitabi-Dəda Qorqud"da da dərya-dənizlə bağlı at əhvalatı var. Baybörə'nin oğlu üçün hədiyyə olaraq bir dəniz qulunu - boz ayğır almışdilar (hərçənd ki, dəniz qulunun nə demək olduğu deyilmir).

Həsən xanın qonağı olan paşa "Həsən xan, eşitnişəm qəşəng cins atların var, gərək ilxündən mənə iki ayğır verəsən" deyəndə, Həsən xan Ali kişiye əmr edir: sabah ilxunu gətir, paşa üçün iki yaxşı ayğır seçək. Ali kişi darya atlarından doğulan, amma görünüşcə uzunorta, ariq, çöpüklü dayçaları təqdim edir. Paşanın bu dayçalara lağ etması Həsən xanı utandırıb qəzəbləndirdi, Ali kişini "öldürün" əmri verir. Paşanın "Həsən xan, öldürmə, hər dayçanı onun bir gözüne qiymət elə" sözü ilə Ali kişi kor edilir.

Ali kişi Qırat və Dürat adlandırdığı bu iki

ati oğlu Rövşənə verir. Atlar sinaqdan çıxırlar, Ali kişi oğluna "Qıratın tayı-bərabəri çaxr altında tapılmaz. Qədrini bil, onu candan əziz saxla" deyir. "İri başlı, dolu gözlü, qara birçəkli, uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağırlı" at olan Qırat Koroğlunun əsas, birinci atı, və uzun sağırlı, nazik ortalı Dürat ikinci atı olur.

**Qeyd.** Qur sözü türkçədəki Kir rəngi, Dür isə türkçədəki Doru rənglə bağlıdır. Kir ağıla az miqdarda qaranın qarışığıdır, boz və ya çal demək olar; müxtəlif açıqlıq və tündlük dərəcələri var. Doru şabalıdı-qırmızı rəngdir, parlaq və ya tünd çalarları var. Adətən doru atın ayaq, quyruq və yahı qara olur.

Ali kişi oğlunun adını "Koroğlu" qoyur, çənli-çiskinli dağ belində - Çənlibelde məskən salmasını tövsiyə edir, ona ildırım daşından (dəmirindən!) qılınc - Misri qılıncı düzəltdirir: "Nə qədər ki, sən Qıratın belindəsan, Misri qılınc da sənin belindədi, heç bir düşmən sənə bata bilməyəcək. Adını Koroğlu qoydum". Qıratsız, Misri qılıncsız, sazsız (və gözəl xanımlarsız) Koroğlu yoxdur.

\* \* \*

Geniş yayılmış "Koroğlu" dastanları arasında Azərbaycan və Türkmanistan variantları sanki daha dolğun və əhatəlidirlər. Bunun bir səbəbi aydır, Koroğlunun işlətdiyi "bizə təkə-türkmen deyərlər" açar ifadəsi aparıcı məna daşıyır. Orta Asiyadan gəlib Qafqaz, İran və Anadolu coğrafiyasını fəth edən türklərə əslində *türkman və ya türkmen* deyirdilər. Ağ-qoyunlu və Qaraqoyunlu türkmenləri böyük dövlətlər qurmuşdular. İndiki Azərbaycan türkləri, indiki türkmenlər və Anadolu (Türkiye) türkləri bir kökdən - oğuz kökündən gəlirlər, hərçənd ki, onların qıpçaq və başqa qarışıkları da var. Koroğlu dastanı sanki daha çox Azərbaycan və Şərqi Anadolu türkləri arasında şəkillənmiş və digər bölgələrə yayılmış, yayıldıqca, təbii olaraq, şəkil dəyişdirmişdir.

Türkman variantında Ali kişi və Rövşənə əvəzinə söhbət Cığalı bəy və onun kiçik oğlu Adı bəydən başlayır. Adı bəyin xanımı hamile qalır və uşağı doğmadan ölürlər. Bir müddət sonra

məzardan bir körpə çıxdığını və bir keçini əndiyini görürlər. Məzarda doğum baş veribmiş. Oğlanı evə gətirir, adını Rövşən qoyurlar, amma əksər adamlar onu Goroğlu (yəni, məzar oğlu, məzarda doğulmuş) deyə çağırırlar. Cığalı bəy sonradan, Ali kişidə olduğu kimi, at seçiminə görə kor edilir. Qazax variantında Rövşən'in atası kor edilir və Rövşən'in hamilə xanımı öləndən sonra məzarda oğlan uşağı doğulur. Bu uşağıın adını Koroğlu qoyurlar. Özbək variantı da Qazax variantı kimidir, amma uşağa Goroğlu adı verilir. Uyqur variantında da doğum məzarda baş verir, bu halda uşağıın adını Goroğlu qoyurlar; bu variantda heç bir kor edilmə hadisəsi yoxdur. Göründüyü kimi, "Koroğlu"nın Azərbaycan və onunla eyni kimi olan Şərqi Anadolu variantında xüsusi doğum və böyümə hekayəsi yoxdur.

Türkmən variantında Cığalı bəyin nəvəsi Rövşən - Goroğlu'nun fövqəladə at əldə etməsi hekayəsi qısaca belədir. Ərəbistan hökmdarı Reyhan Ərəb Cığalı bəyin gəlini Güləndam'ın gözalliyini eşidib onu görmək və sonra qaçırmamaq fikrinə düşür. Reyhan Ərəb'in gücü və gözəl ərəb atına vurulan Rövşən öz qışraq atı ilə bu ərəb atının cütləşməsini istəyir. Reyhan Ərəb razi olur, çünki Güləndam'ı bu yolla qaçracagını bilir (və müvəffəq olur). Beləliklə, yerli Türkmen atı ilə Ərəb atının cütləşməsi nəticəsində doğulan və ilk baxışdan ciliz görünən bu at "kır" rəngli çox güclü və gözəl ata - Qirata çevrilir. Qazax variantında da Reyhan Ərəbin ərəb atının yerli atla cütləşməsi baş verir. Bu yolla doğulan atı rənginə görə Qirat adlandırırlar. Özbək variantında atın əmələ galməsi daha uzun prosesdir, ikiqat cütləşmə tələb edir. Goroğlu mindiyi qışraq at göldən çıxan vəhşi ayğırla cütləşir, vaxtı çatanda doğum baş verir və bu at boz rəngli qışraqa çevrilir. Cütləşmək zamanı galəndə cins at tapmaq çətin olur və... Reyhan Ərəb'lə onun ərəb atı meydana girir. Nəticədə, ciliz görüntüsü olan erkək bala doğulur. Goroğlu onu keçi, qurd, tülkü və dəvə südü ilə bəsləyir ki, o, sıçramağı, ovçuluğu, biciliyi və dözümlüyü olan ata çevrilsin. Beləliklə, Qirat əmələ galır. Uyqur variantında Danyar adlı sərkərdənin Leyli Kir adlı çox gözəl atı ilə Goroğlu'nun Alabaytal atı cütləşdirilir və doğulan at Leyli Kira çox benzədiyi üçün adı Leyli Kir olur. Goroğlu bu atı kişimiş, insan südü, dəvə südü və dağları yaxşı aşması üçün maral südü ilə bəsləyir.

\* \* \*

Koroğlunun iki dərya cinsli atı – əvəzolunmaz Qirat və Düratla yanaşı, Ərəb atı da var.

*Qoç Koroğlu elər xəta,  
İndi sən bax bu büsata,  
Canım qurban Ərəbata,  
Oynar, kişnər saxlamışam.*

İgidlər Çənlibeldə də, uzaq və təhlükəli səfərə çıxanda da Dürati və Ərəb atı minmək istəyirlər.

*Eyvazım minəndə Dürat belinə  
Gərək göydə quşlar qanad saxlasın...*

*Misri qılınc dəstindədi,  
Ərəbatın üstündədi,  
Şirin canın qəsdindədi,  
Bu gələn Eyvaz, bu gələn.*

*Min Dürati, gəl hayıma,  
Yalmanına yat Eyvazım.*

Eyvaz və yoldaşlarını səfərə yola salan Koroğlu Eyvaz'a Ərəbatı min deyir və daşlı yollarda ehtiyatlı olmağı tapşırır:

*Ərəbatı yaxşı saxla,  
Daşdı Bayazid yolları...  
Ərəbat nal, mixin tökər,  
Daşdı Bayazid yolları...*

Səfərə çıxan təcrübəsiz Dəmirçioğlu'ya minmək üçün Ərəb at verilir, "Ərəbat dediyin yelə nisbatdi". Dəmirçioğlu həmən Ərəbata bir qamçı vurur və Koroğlunun məzəmməti ilə qarşılışır; ığid gərək minici olsun, "Ərəbatın nədir suçu?". Atı "arpa verib candan betər bəsləmək" lazımdır. Yolda yatıb Ərəbatı itirən Dəmirçioğlu böyük həyəcan keçirir, "Mərd iyidin atı candan əzizdi", "İyidin atı ciyərparası".

*Yaxşı at minənlər qalsa piyada  
Daş düşər başına, ömrü bad ola.*

Koroğlu yaxşı atları candan əziz sayır. Kişiin atına toxunmaq onun namusuna toxunmaqdır. Düratın ilxi ilə birlikdə yoxa çıxmazı Koroğlunu dəli edir, yandırır:

*İndi bir mərd dəli gərək  
Tapsın mənim Düratımı.  
Alsin düşmənin əlindən  
Minib gəlsin kür atımı.  
\**

*Kışnayıb meydanda gəzən,  
Hərdən sağa-sola süzən,  
Düşmənin başını üzən  
Bir əsrəmiş nər atımı.  
\**

*Nigar, Düratın itməyi  
Yandırır məni, yandırır....  
Müxənnət meydan açmağı,  
Koroğluya sataşmağı  
Yandırır məni, yandırır.*

Ümumiyyətlə, Koroğlu ığidi yaxşı atsız təsəvvür etmir:

*Yaxşı ər yaxşı at minər,  
Ortada göstərər hünər...  
\**

*Düşmən qəfil hücum çəksə,  
İgid gözün silsin gərək.  
Başı bədəndən getməmiş  
Ata minə bilsin gərək.*

Savaş ığidin əldə qılınç yaxşı, cins at belində döyüşməsidir:

*Qoyun bədöylər kişnəsin,  
Misri qılıncılar işləsin...*

Bolu bəylə qarşılaşış, ehtiyatsızlıq edib çətin vəziyyətə düşən Koroğlu kim olduğunu boynuna almur, Koroğlu'nun qüdrətini, ona xas olan keyfiyyətləri sayında Ərəbatı da yada salır:

*Dəmir cılıv altda Ərəbatı var,  
İnan, Bolu, mən Koroğlu deyiləm.*

Qirat Koroğlu'nun tək atıdır demək mümkündür, yəni Koroğlu həmişə və yalnız Qiratı minir, Koroğlu'dan başqa Qiratı heç kim minmir (Koroğlu yalnız bir dəfə çətin səfərə gedən Eyvaz'a "Qiratı min" deyir). Harda Koroğlu orda Qiratdır. Qiratla bərabər eyni ata və anadan dünyaya gələn Düratı Koroğlu'nun 2-ci, Ərəbatı 3-cü atı saymaq olar. Koroğlu'nun Ərəbatı, demək olar ki, Dürat qədər sevilən hörmətli cins at olub. Ərəb at döyüş meydanında da cövlən edir:

*Qeyşəri öldürək, sərdarı tutaq,  
Böyüyün, kiçiyin qol-qola çataq,  
Ərəb at döşünə cümləzin qataq,  
Çənlivelə əsir göndərək hoydu.*

Koroğlu harada olur - olsun ata fikir verən, atı qymətləndirəndir, ibası bədöy atlarla doludur - Ağcaquzu kimi.

*Canım Qirat, gözüm Qirat  
Səni minən alar murad.  
Ağcaquzu, bir də Dürat  
Bağlı bədöylərim qaldı.*

Koroğlunun 20-ci əsrin ikinci yarısında yazıya alınmış yeni qollarında ondan artıq yeni atın adı çəkilir. Koroğlu dəstəsindən olmayan bəzi ığidlərin də seçilmiş cins atları var. Koroğlunun özü kimi təkə-türkmən elindən olan Eyvazın atası Qəssab Alının "bir yeldən yeyin, sudan iti gedən Türkman atıvardı. Türkman atı ilan kimi ağızını açıb, quyruğunu dik tutub dördnala çapırdı". Koroğlu ilə dost olan Giziroğlu Mustafa bəyin atı Alapaçanı Koroğlu çox tərifləyir. "Qirat Alapaçanın səsini eşitcək yerindəcə dayandı".

*Bir atı var - Alapaça,  
Aman vermir Qirat qaça,  
Şəşpərinin ucu haça,  
Giziroğlu Mustafa bəy!*

Ümumiyyətlə, yaxşı atlar da bir-birini taruyır, anlayır, qoxusunu alırdılar. Dəlilərindən nigaran qalib onları axtararkən "Qirat Ərəbatın hənirtisini duydu. Ayağını yerə döyüb kişnədi", bunu görən Koroğlu "Axtarın ətrafi. Qirat boş-boşuna kişnəməz" dedi.

\* \* \*

Koroğlu ilə Qirat bir-birinə qeyri-adi dərəcədə sıx bağlıdır, bu qoşa varlıq az qala üzvi bir vəhdət təşkil edir. Koroğlu "Çənlibel oylağım, Qirat dayağım", "Qiratım köhləndi, özüm qəhrəman" deyir və savaşda "bir yandan Koroğlu, bir yandan da Qirat" dişleri və dırnaqları ilə düşmənə aman vermir. "Qirat ki, altımdadı mənə zaval yoxdu, haradan olsa, vurub, yarib çıxacam".

*Qiratı gətirdim cövlana indi,  
Varsa igidlərin meydana gəlsin!*

*Mindim Qiratın belinə,  
Kaş ki, düşman yüz olaydı.  
Çəkəndə Misri qılinci  
Dərə-təpə düz olaydı.*

*Qiratım kişiñayib girər,  
Atlar meydan başına.  
Qılinc çəkər dəlilərim,  
Od ələr düşmən başına.*

Yeri gəlmışkən, qeyd etməyə dəyər ki, qırğızların çox böyük həcmli "Manas" dastanının baş qəhrəmanı Manas'la birlikdə onun atı Akkula da adətən düşmənin məhvində iştirak edir.

Nigari aparmaq üçün İstanbula gəlmüş Koroğlu tez-tez Qiratın adını çəkir, qorxmadiğını deyir. Nigar maraqlanır: Qirat necə atdır ki?

*Uca dağ başında yel kimi əsər,  
Dar günümdə mənə ürək Qiratım.  
Bir aylıq mənzili bir gündə kəsər,  
Köhlən baslamışəm, gərək Qiratım.*

*Yolların tozunu göyə qaldırar,  
Müxənnat üstünü birdən aldırar.  
Meydanın içində düşmən saldırar,  
Olar yiyyəsinə dirək Qiratım.*

*Qoç Koroğlu qonar olsa yəhərə,  
Yağı düşmənləri salar qəhərə.  
Axurda arpasin qoymaz səhərə,  
Dara düssəm, mənə kömək Qiratım.*

"Qiratın nallarından qiğılçım qalxır, elə gedir ki, elə bil bir oxdur kamandan qurtarmış, süzür". Koroğlu'nun dəliləri dara düşəndə Koroğlu və Qiratın yanlarında olmasını arzu edirlər. "Həni mənim qoç Koroğlum?" deyən Dəmirçioğlu davam edir:

*Qirat bir burdan atıla,  
Müxənnat, ölkən çapıla.*

*Koroğlu burda tapılı,  
Hərəniz qaça bir yana.*

\* \* \*

Qirat dastan boyu təriflənir, vəsf edilir. Ayrı-ayrı qol və səhnələrdə isə Qirat baş qəhrəməna çevrilir. "Eyvazın Çənlivelə gətirilməsi" qolunda Koroğlu gənc, güclü və yaraşıqlı Eyvazı özünə oğulluğa götürmək üçün Təkə-türkmən elinə səfər edir, Eyvazın atası Qəssab Ali ilə razılığa gəlir, lakin məsələ ciddi şəkildə mürakkəbələşir. Bu yerlərin böyük qəhrəməni Ərəb Reyhan öz dəstəsi ilə Koroğlunu izləyir və uçurum tərəfdə dayanmış Koroğlunun tek yolunu kəsən dar keçidi tutur. Koroğlu, Eyvaz və Qirat enli uçurum önünde qalıblar. Nə etməli? Geriye yol yoxdur, "Almuşam tərkimə igid Eyvazı", qarşıda isə dərin uçurum dayanıb. Koroğlu ağlaşıqmaz yola əl atır – Eyvaz tərkində uçurumdan tullanmaq fikrinə düşür və Qirata yalvarır:

*Arxam qarı düşman, qabağım uçrum,  
Apar Çənlivelə manı, Qiratım!  
Sənə siğinmişəm, qurtar bu dardan,  
Apar Çənlivelə manı, Qiratım!*

*Koroğlu əməyi getməsin zaya,  
Gərək qan uddurum bəyə, paşaya.  
Siçrayıb quş kimi atıl o taya,  
Apar Çənlivelə manı, Qiratım!*

Koroğlu Qirati cövlana gətirir, "Qirat... qızıl quş kimi sıçradı, uçurumun o tayına düşdü. Koroğlu'nun başındaki papağı da tərpənmədi".

Avropa səfərində Koroğlu dastanının ingiliscəyə tərcüməsi ilə tanış olan Amerika milli şairi Longfellow bu səhnədən ilham almış, "Rövşənbəy-Koroğlu'nun atlanışı" adlı gözəl şeir yazmış, bu şeirə amerikalı bəstəkarlar iki musiqi bəstələmişdilər. Cəfər Cabbarlı bu şeiri Azərbaycan türkçəsinə çevirmişdi (1. Hamlet İsaxanlı. *Koroğlu mövzusu Amerikanın şeir və musiqi dünyasında*. 525-ci qəzet, 20 yanvar 2017-ci il, № 11, səh. 16-18. Həmçinin: "Xəzər Xəbər/Khazar Review", 358, yanvar-2017; səh. 32-38. 2. Hamlet İsaxanlı. *Braveman Koroglu and Translation of Epic as a Factor of Cross-lingual and Cross-cultural Transfers*. Khazar Journal of Humanities and Social Sciences. Volume 25, Number 3, 2022. pp. 81-97).

\* \* \*

Koroğlu'nun düşmənləri "Koroğlu'nun igidliyinin düz yarısı Qiratdır. Nə qədər ki, Qiratın üstündədi, biz ona heç nə eləyə bilmərik" deyir və Qirati ələ keçirmək istəyirlər. Keçəl Həmzə bu işi üzərinə götürür, böyük hiylə işlədir, lakin sonda ancaq Düratı qaćra bilir. Qədərin cilvəsi ələ gətirir ki, dəyirmanda gizlənən Həmzə Düratı minib Həmzənin arxasında düşən Koroğlu'nu daha bir dəfə aldadıb, Qirati qaćra bilir. Həmzənin Qiratın üstündə oturmasına, üstəlik Qirata qamçı vurub incitməsini görən, "Qirat mənim iki gözüüm" deyən Koroğlu yanıb-yaxılır, "Bala, incitmə Qirati" deyə xahiş edir:

*Canım Həmzə, gözüm Həmzə,  
Həmzə, incitmə Qirati.*

*Budu sənə sözüm Həmza,  
Həmza, incitmə Qirati.*

*Qiratdı mənim dirayim,  
Əriyər qalmaz ürayim.  
Sən olasan duz-çörayim  
Həmza, incitmə Qirati.*

Əlacsız qalan Koroğlu Həmzəyə "Qirati ucuz vermə" deyə, Qiratin əsl qiymətini çox gözəl, təsirli şəkildə ifadə edir. Ən güclü tərifin, qiymət vermənin əsasında geniş və poetik müqayisələr durur.

*Əylən, deyim Qiratin qiymətini,  
Səksən min sərkərdə mala da vermal  
Səksən min aq tüklü qəmər öyəcə,  
Səksən min xəzina pula da vermal*

*Səksən min ilxiya, səksən min ata,  
Səksən min mahaldan galən barata,  
Səksən min kotana, səksən min cütə,  
Səksən min kotanlı kala da vermal*

*Koroğlu dövlətin endirsin düzə,  
Say götür hamisin səksən min yüzə.  
Səksən min galına, səksən min qızı,  
Səksən min argənə, dula da vermal*

Koroğlu "At ığidin qardaşıdır" deyə, Həmzəni təkidlə atın qədrini bilməyə çağırır:

*Həmza, atı yaxşı saxla!  
At ığidin qardaşdı.  
Gündə muğayat ol, yoxla!  
At ığidin qardaşdı.*

*Yay olanda dağa yollat!  
Yaz olanda ifçin nallat!  
Qiş olanda məxmər çullat!  
At ığidin qardaşdı.*  
.....

Həmzə Qirati sürüb gedir. "Verdin Qırı, aldin Dürü, döy başına yan, Koroğlu" deyə sağılmaz dərdə düşən Koroğlu Çənlibelə qayıdır. Hər kəs Koroğlu'nu qınayır. Qirat toxunulmazdır, müqəddəsdir, onun qaçırlılması məglubiyətdir, böyük ayıbdır. Koroğlu sanki həyatının an böyük faciəsini yaşıyır. Bunu başa düşən Çənlibel əqli Koroğlu'ya ürək-dirək verməyə çalışır. Koroğlu özünə gəlir, Qıratsız yaşaya bilməyəcəyini deyib qətiyyətlə, Qirati geri gətirmək fikri ilə Toqata yola düşür:

*Allahı çağırıb düşərəm yola,  
Bu dördü sinəmdə qala qoymaram.  
Qıratım həsratla yolum gözləyir,  
Düşmənin əlində qala qoymaram.*

*Ah çəkərəm hərdən köysüm ötürəm,  
Yola düşüb mətləbimi bitirəm,  
Ya ölürem, ya Qıratı gətirəm,  
Ayi dolansa da ilə qoymaram.*

Koroğlu bu cür vəziyyətlərdə hədəfə yaxın olmaq üçün adətən aşiq donuna girir, düşmən meydarında aşlıq edir. Toqatlı Mahmud Paşa aşıqdan Qıratı tərif etməsini istəyir. Korolu ürəkdən bu işə girişir:

*Paşa, sənə nişan verim Qıratı,  
Əbrişim ipəkdən yahı gərəkdi.  
Bir mina boyunlu, uca sağırlı,  
Bir yarım hoqqadan nali gərəkdi.*

(ya Bir alma dırnaqlı)

*Armudu dırnaqlı, hündür boyunlu,  
Meydana girəndə yüz min oyunlu,  
Dəyirman mədəli, ac qurd yeyimli,  
Ortası qulana dolu gərəkdi.*

*Qaranlıq gecədə yol çəşirmayan,  
Düşmən qabağında ər düşürməyən,  
Üstündə əl-ayaq yiğisilməyən  
Koroğlu'nun atı dəli gərəkdi.*

Qeyd. "Kitabi-Dədə Qorqud"da da Beyrək atını "Əbrişimə bənzər sənin yalıcığın" deyə tərif edir.

Koroğlu Qırata baxmaq, onu ram etmək tapşırılr. Koroğlu həyəcanlanır.

*Canım Qırat, gözüm Qırat,  
Yarəb, Qırat dururmı ola?!  
Hasan paşa mehtərləri,  
Otun, suyun verirmi ola?!  
Qoç Koroğlu, hanı, hanı?  
Dostunla düşmanın tanı!  
Qırat ilə Eyoaz xanı,  
Bir də gözüm görürmü ola?!*

Nəhayət, Koroğlu tövlədə bağlanmış və heç kimi yaxına buraxmayan Qıratı görür. Nəhayət, Koroğlu xoşbəxtidir.

*Çənlibeldən səni deyib gəlmışəm,  
Alma gözlüm, qız birçəklim Qırat, gəl!  
Dəmir libas, polad geyib gəlmışəm,  
Alma gözlüm, qız birçəklim Qırat, gəl!*

*Əzəldən biliydim sənin halını,  
Əşrəfidən kəsdirərdim nalını.  
Yüz gözələ hördürərdim yalını  
Alma gözlüm, qız birçəklim Qirat, gəl!*

*Neçə vaxtı məni qoydun piyada,  
Müxənnatlar yaxşı yetdi murada.  
Günbəğündən dərdim oldu ziyada,  
Alma gözlüm, qız birçəklim Qirat, gəl!*

*Qabaqda qalırımı arpan səhərə?  
Üzəngilər nə yaraşır yəhərə...  
Dəlilər salmışdı məni qəhərə,  
Alma gözlüm, qız birçəklim Qirat, gəl!*

*Bir atım var atım-atım atılar,  
Qulaqları qarğı kimi çatılar,  
Ucuzluqda min tūmənə satılar,  
Alma gözlüm, qız birçəklim Qirat, gəl!*

Dörd tərəfi qoşun tutdu, amma Koroğlu Qiratin belindədir, xilas olacaqlar.

*Ceyrana bənzər qaçışın,  
Addımla, qurban qoluna!..  
Tərlana bənzər ucuşun,  
Əl çatmaz ipak yalına!..*

*Kəsdirrəm gümüşdən yəhər,  
Tumarlaram axşam, səhər.  
Götür burdan qaç birtəhər,  
Sikkə vurdurram nalına!*

*Koroğluyam, güman belə,  
Deməyinən gəlməz dila.  
Məni çıxart Çənlibela,  
Qotaz düzdürəm çuluna!*

“Qirat Çənlibela çatanda elə kişnədi ki, dağlar, dərələr dilə gəldi”.

\* \* \*

Koroğlu qocalır, başına yiğmiş igid dəliləri, Qirat və digər atları sərbəst buraxır, yanında tek Nigar qalır. Tüfəngin icadı da onu kədərləndirir; “tüfəng çıxdı, mərdlik getdi, ay haray!” Lakin, Koroğlu haqsızlıqla rastlaşır, vəziyyət pislaşır, üstüne düşmən qoşununun gələcəyi gözlənilir. Nə etməli?

*Koroğluyam, Qirat üstə gəzərdim,  
Müxənnatlar başın vurub əzərdim,  
Nərlər çəkərdim, səflər pozardım,  
Mənmi qocalmışam, ya zəmanəmi?*

\*  
*İtirdim Qirat, Dürati  
Qocaldım, Nigar, qocaldım.*

Koroğlu dəlilərsiz və Qıratsız gücsüzdür.

*Eyvaz imdadıma çata,  
Dəli Həsən şəşpər ata,  
Sığrayam minəm Qıratı,  
Bəlli Əhməd dayağım ola.*

Koroğlu'nun dəlilərini toplamaq lazımlı gəlir. Dəlilər xəbər tutub, gəlməyə başlayırlar. Eyvaz onu tapan Dəmirçioğlu və Dəli Həsəndən Koroğlu'nu və sevimli atları soruşur:

*Qırat, Ərəbat dururmu?  
Koroğlu dövrən qururmۇ?...*

Koroğlu gələn dəliləri görüb ürəklənir, "Xan Eyvaz min Ərəbata, get Qıratı gətir" deyir. Eyvaz Qıratı tapıb gətirir, Koroğlu coşur:

*Budur gəldi havadaram  
Dur, başına dolan, könül!...*

*Qıratıma nal düzdirram  
Paşalar bağın əzdirram...*

Düşmən darmadağın edilir. Koroğlu "Yox, Koroğluluğu yerə qoya bilməyəcəm" dedi və Çənlibeli sevinc bürüdü. Dəlilər nərə çəkdilər. Atlar kişnədi, bədöylər oynadı. Qırat qızmuş palang kimi iki dal ayaqları üstündə qalxıb elə kişnədi (bir seyhə çəkdi) ki, dağ-daş titrədi.

Koroğlu dastanı motivləri əsasında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov "Koroğlu" operasını yazdı. Operada Koroğlu roluñun ilk ifaçısı, görkəmli müğənni Bülbül səhnəyə Qıratın (Qırat rolu oynayan atın) belində çıxdı. Koroğlu operasında baş qəhrəmanın at üstündə səhnəyə çıxmazı ənənəyə çevrildi.

## Qaçaq Nəbi və Boz at

19-cu əsrin ikinci yarısında Azərbaycanda qaçaq hərəkatı yayılmışdı. Ağadan və ya hökümtədən narazı düşən, zülmdən qaçan, intiqam hissi ilə yanın qəhrəmanlar başlarına dəstə yiğib özlərini qoruyur, ələ keçməməyə çalışır və eyni zamanda düşməndən qisas almağa can atırlar. Məşhur qaçaqlardan biri Zəngəzur mahalından olan Nəbi idi. Xalq Qaçaq Nəbi'nin şərəfinə dastan qoşdu, Nəbi'nin və onun "özündən qoçaq" arvadı Həcər, həmçinin Nəbi'nin Boz atı bu dastanın mərkəzində yer tutdular. Nəbi'nin Bozata müraciəti və onu öyməsi Koroğlu'nun Qıratı öyməsinə bənzəyir, bəzən də üst-üstə düşür (aşıq yaradıcılığı!).



*"Atları yəhərləyin" filmindən Qaçaq Nəbi və Bozat.*

*Bozat, səni sər tövlədə bağlaram,  
And içirəm səni maxmər çullaram.  
Əgər manı bu davadan qurtarsan  
Qızıldan, gümüşdən səni nallaram.*

Və ya

*Gümüşdən döydürəm sənin nalını  
Yüz gözələ hördürəm yalını.*

\*

*Nəbi'nin bişləri eşmə-eşmədi,  
Papağı güllədən deşmə-deşmədi,  
Nəbi'nin atını heç at keçmədi,  
Qoy sənə desinlər ay qaçaq Nəbi.  
Həcəri özündən ay qoçaq Nəbi.*

Həmin dövrde yaşayib-yaratmış böyük Aşıq Ələsgər üç şeyin insanın başına bəla olduğunu irəli sürür – yaman oğul, yaman arvad, yaman at. Nə etməli? Ələsgərin cavabı sadə və çox təbiidir – oğulu boşla (ona baş qoşma), arvadı boşla, atı sat:

*Bu dünyada üç şey başa bələdi  
Yaman oğul, yaman arvad, yaman at  
İstəyirsən qurtarasan olındən  
Birin boşla, birin boşla, birin sat.*

## Dəli Kür sahilində Qəmər at

Ismayıllı Şixlinin (1919-1995) "Dəli Kür" (1967-68) romanı çağdaş Azərbaycan ədəbiyyatının şah əsərlərindən biri sayılır. Bu roman əsasında çəkilmiş "Dəli Kür" filmi (1969) də çox populyar oldu. Əsər 19-cu əsrin sonuncu rübündə ziddiyətlərlə dolu bir kənd həyatından, həmçinin o kənddən Qori seminariyasına oxumağa gedən gənclərin başlarına gələnlərdən bəhs edir. Romanın mərkəzində yer tutan Cahandar ağa cəsur, eyni zamanda zəhmlı, ötkəm kişidir. Cahandar ağa digər nüfuzlu bir kişinin - Allahyar ağanın arvadını qaçırır, onlar arasında düşməncilik başlayır və get-gedə qızışır. Cahandar ağa bir tərəfdən düşməni Allahyar ağa, digər yandan rus hökumət adamları ilə düz gəlmir və təqib olunur. Cahandar ağa Qəmər adlı atını çox sevir, onu gözdən qoymur, Qəmər də sahibinin çatın vəziyyətlərdən çıxmasına kömək edir, onu xilas edir.

Cahandar ağa gözləmədiyi tərəfdən zərbə alır, təhqir olunur, sarsılır. Bu faciəvi hadisəni yazardının öz dili ilə verməyə çalışacam. Hadisənin kitabda olan təsvirini qısaltmaq üçün öz sözündən də istifadə etməli oldum.

Cahandar ağa səhər tezdən, tüfəngini əlinə alıb, atın höriyünü dəyişmək üçün çəmənliyə getdi. Həmişə Cahandar ağanı görəndə bərkdən kişnəyən, coşan, şahə qalxan at bu dəfə "boynunu bükmüşdü, yaziq-yaziq sahibinin üzüne baxırdı". Cahandar ağa "onun belini siğalladı,... sənə nə olub, Qəmər? - deya piçildədi". "O, atın ətrafına dolındı, dal tərəfə keçdi və daş kimi donub yerində qaldı... Kişi diksinib geri çəkildi. Bədənini üşütmə götürdü... Atın yalını, quyuğunu qırxmışdır". Onlar Cahandar ağaya "sataşmışdır, onu təhqir etmişdilər, onun qıruruna toxunmuşdular.

Kişinin namusu üç şeydir: at, arvad, bir də papaq. Birləşmə toxunmaq, onun namusunu ayaq altına atıb tapdalamaq demək idi... O indi buna necə dözəcək? Bu atı ortaya çıxarmaq olarmı?... Camaat bunu bilsə, Cahandar ağa sussa, onu ələ salmazları? O, başına papaq qoyub mərəkəyə çıxa bilərmi? Kişi lap sarsıldı... Atın əvvəlki şahanə vüqarı yox olmuşdu... Qırğıtəkin cəld, tərlən kimi vüqarlı, siğallı gəlin kimi yaraşıqlı olan Qəmər indi ağlar günə qalmışdı... Cahandar ağaya "elə gəldi ki, bu saat, elə buradaca ürəyi partlayacaq... Bəlkə bu daha yaxşı idi? Bu cür təhqirlərə dözməkdənsə ölüm daha münasib idi?!

...Cahandar ağa dərəyə endi... Uçurumun kənarına qədər gəldi... Qəmər sakitləşib otlağa başladı. Cahandar ağa tüfəngini dizinin üstüne qoyub donmuşdu... İndi mən nə edim, Qəmər? Axi sən mənim sirdəsim, dar günləmdə harayım idin. Sən məni çox dardan çıxarmışın. Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdü... Sən quş kimi qanad açıb məni gülləmin altından çıxartmışın. Mən səni özümə qardaş, sirdəş bilirdim.... Qəmər, indi mən nə edim, sən rüstəyçiliğinə necə dözüm? Qəmərin gözlərində öpdü. Boynundakı ipi açdı. Ehmalca qayanın kənarına doğru hayladı... Qəmər ayaq saxladı... onun gözü elə bil yaşırdı... Cahandar ağa çaxmağı hərləyib tüfəngi üzünə qaldırdı. Qəmərin alnındaki qaşqanı nişan aldı... Tətiyi



*Cahandar ağa və Qəmər atın təsviri*

çəkdi... Qəmər dal ayağı üstə şahə qalxdı. Bir xeyli beləcə dayandı... birdən müvazinətini itirdi... və birbaş sildirəm aşağı yuvarlandı. At bərkdən kişnədi..."

## Çağdaş dünyada at və atkimilər

Çağdaş zamanda insan-at birliyi yoxa çıxmış kimidir, "insan və at əsasən ayrılmışlar" demək mümkündür. İnsanların mütləq əksəriyyəti uşaqlar at minmir, sonralar da at yada düşmür, həyatda ata nadir hallarda rast gəlirlər, atı əsasən filmlərdə görürərlər. Atın şaha qalxması, yortma gedisi və dördəyəq (dördnala) çapması, at kişnərtisi – bunları hazırda cüzi sayda insanlar müşahidə edə bilir. İnsanların gündəlik oturub-durduqları əsas heyvanlar it və pişikdir, şəhərdəki carlıların mühüm bir qismi it və pişiklərdən ibarətdir.

1850-ci ildə Fransada 3 milyon at vardi (Paris dünyadan at mərkəzi sayılırdı), 1-ci dünya savaşına qədərki dövrə bu rəqəm 3.8 milyon ətrafında idi, 2006-ci ilin məlumatına görə isə Fransada 422.872 at olub. Bir zaman həyatda və incəsənətdə mühüm yer tutan at indi öz yerini zəruri sayılan maşına, təyyarəyə, kompüterə, telefonə, restoran və futbol kimi çoxsayılı çağdaş vasitələrə verib. Rəssamların at çəkmə ehtirası yoxa çıxb. Dildə və fikirdə ata yer yoxdur, cəmiyyət atsızlaşdır. Bu atsızlaşma məsələsinini alman mədəniyyətşünası Ulrich Raulff öz kitabında bol-bol şərh etmişdir (*Allen Lane. Farewell to the Horse: The Final Century of Our Relationship.*, 2017).

Görkəmli alman tarixçisi Reinhart Koselleck (1923-2006) atın bəşər tarixində oynadığı böyük rolu vurğulamış, tarixi dövrləşməni at termini ilə şərh etmək ideyasını irəli sürmüştü. O, tarixi *ata qədərki dövr, at dövrü və atdan sonrakı dövr* kimi üç hissədən ibarət təsəvvür etməyi təbii saymışdı. O, dünyada baş verən dini, siyasi və sosial hadisələrin, ordu, ticarət və aqrar mədəniyyətin atsız təsəvvür edilə bilməyəcəyi söyləmiş, indiki zamanda atın bu işlərdə rolunun yoxa çıxmاسını və yalnız idman, əyləncə və sənət kimi sahələrdə qaldığını qeyd etmişdir (*Reinhart Koselleck, 'Das Ende des Pferdezeitalters'*, *Süddeutsche Zeitung*, 2003; 181).

\* \* \*

2006-ci ilin hesabatına görə dünyada 58 milyondan artıq at mövcuddur. At sayına görə ABŞ birinci yerdədir – təqribən 9.5 milyon, sonrakı yerlər: Çin (7.402.450), Mexico (6.260.000), Braziliya (5.787.249), Argentina (3.655.000), Colombia (2.533.621), Mongolia (2.029.100), Ethiopia (1.655.383), Rusiya Federasiyası (1.319.358), Qazaxistan (1.163.500) və Romania (834.000). <https://www.horsetalk.co.nz/2007/09/12/world-horse-population-58m/>.

2018-ci ildə dünyada eşşəklərin sayı 50 milyonu keçdi. 1997-ci il statistikası ilə müqayisədə eşşəklərin sayı 19% artıb. Qatırların sayı isə 8.5 milyondur və bu rəqəm 1997-ci ilə nisbətən 53% azalıb. Dünyada eşşəklər durmadan artır (sözün məcazi mənasında deyil, hərfi mənasında), qatırların sayı isə sürətlə azalır. Hazırda (2021-ci ildə) ən çox eşşəyi olan ölkələr: Ethiopia ( $\approx$  8.5 milyon), Sudan ( $\approx$  7.6 milyon), Mexico ( $\approx$  3.3 milyon), Çad ( $\approx$  3 milyon), Çin ( $\approx$  2.7 milyon). Ən çox qatırı olan ölkələr: Çin ( $\approx$  811 min), Çad ( $\approx$  340 min), Zimbabwe ( $\approx$  318 min). (*Stuart L. Norris, Holly A. Little, Joseph Ryding, and Zoe Raw, Global donkey and mule populations: Figures and trends. National Library of Medicine/ National Center for Biotechnology Information*, 2021 (Feb 25), 16 (2)). 1997-ci ildə Çin həm eşşəklərin, həm də qatırların sayına görə dünyada birinci yerdə idi. Sonrakı illərdə bu sayalar kəskin şəkildə azalmağa başladı. Bu, balkə Çinin texnoloji və iqtisadi gücünün kəskin artması ilə bağlıdır.

Qaldı dəvələr. Dünyada təqribən 35 milyon dəvə mövcuddur. Ən çox dəvəli ölkələr: Somalia ( $\approx$  6 milyon), Sudan ( $\approx$  3 milyon), Çin ( $\approx$  1.4 milyon), Hindistan ( $\approx$  14 milyon). Dünyada dəvələrin sayı artırıqdadır, Çin və Hindistanda isə azalır. (B. Faye. *How many large camelids in the world? A synthetic analysis of the world camel demographic changes. Pastoralism*, 2020, volume 10, Article number 25).

(Son)